

2026



AZƏRBAYCAN
SİĞORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
MAY

Azərbaycan Sığortaçısının Şərəf Kodeksi

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən mədəni prinsiplərə, mənaviyyətə və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, məhiyyət etibarilə kommersiya mənaviyyətinin qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllılığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsrəfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və mənaviyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

-Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;

-Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və natəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;

- Müştərinin, tərəfdaşın mənafeyi üzərində öz mənafeyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;

-Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanması üçün mütləq dərəcədə etibarlıdır;

-Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqabət qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və mənafeələrinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;

-İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşımalı. Sığortaçı siyasətdən kənardır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların mənafeələrinin yedəyində gedə bilməz;

-Millətlərarası mədəni münasibətlərin qararlaşımasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;

-Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, həmrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;

-Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və şəfqətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

Sığortaçılar arasında növbəti dəfə şahmat turniri keçirildi

Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və "Məmmədyarovlar Şahmat Məktəbi"nin birgə əməkdaşlığı ilə sığortaçılar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirildi.



Ümumilikdə 9 sığorta şirkətindən 36 nümayəndənin iştirak etdiyi turnir 9 mərhələdən ibarət olub.



Sığorta sektorunda fəaliyyət göstərən şirkətləri arasında mövcud kommunikasiyanın daha da inkişaf etdirilməsinə töhfə verən bu turnirin sonunda qalib sığortaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

ASA-nın rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib



Müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra ASA kollektivi Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.



ASA, qeydə alınmış intensiv yağışlar nəticəsində meydana gələn sığortalı zərəri açıqlayıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 17 may 2026-cı il tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 sığorta şirkətinə ümumilikdə 486 sığortalı müraciəti daxil olub.

Bu müraciətlərin 96-sı "Daşınmaz əmlakın icbari sığortası" növü, 70-i "Kasko" ("Avtonəqliyyat vasitələrinin sığortası") sığorta növü, 32-si "Əmlakın yanğından və digər risklərdən sığortası" növü, 288-i isə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 377 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 704 min 721 manat həcmində müəyyənləşdirilib. Qalan 109 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.



Sığorta-özəl kapital münasibətləri yeni dövrdə

"McKinsey & Company"-nin təhlili göstərir ki, son 10 ildə 1,5 trilyon dollarlıq həcmə çatan özəl sərmayə dəstəqli sığorta şirkətləri artıq yeni dönüş nöqtəsindədir. Hesabata görə, artan maliyyələşdirmə xərcləri, daralan investisiya marjaları və güclənən rəqabət faktoru sektorun "sürətli böyümə" mərhələsini geridə qoyub.



Çünki yeni dövrdə üstünlük yalnız miqyasla deyil, integrasiya, əməliyyat səmərəliliyi və texnologiyadan effektiv istifadə ilə müəyyənləşir.

Məsələn, özəl sərmayə dəstəqli sığorta şirkətləri son 10 ildə 20%-dən çox böyüyərək, 2025-ci ildə 1,5 trilyon dollar həcmində aktiv portfelə sahib olub. Nəzərə alaq ki, bu platformalar 100 milyard dollardan artıq kapital ilə dəstəklənir.

Hesabatda sığortada rəqəmsallaşma və süni intellekt barədə isə deyilir ki, bu alətlərdən istifadə artıq birbaşa rəqabət üstünlüyü yaradır. Sığorta şəhadətnaməsinin hazırlanması, zərərlərin idarə olunması və aktivlərin yerləşdirilməsində süni intellekt tətbiq edən şirkətlərin rəqibləri ilə müqayisədə 20-30% daha yüksək səmərəlilik əldə edir.

McKinsey: Gələcəyin uğurlu sığorta platformaları 4 əsas istiqamət üzrə fərqlənəcək:

- » Öhdəliklər baxımından daha mürəkkəb və uzunmüddətli məhsullara yönəlmək;

- » Aktivlərin idarə edilməsində daha integrə olunmuş modellər formalaşdırmaq;

- » Kapital strukturunun dayanıqlığını gücləndirmək;

- » Texnologiya əsaslı və aşağı xərcli əməliyyat modelləri qurmaq.

Qlobal təbii fəlakətlər sığorta sektorunu yenidən həyəcan vəziyyətinə gətirdi

"Aon" tərəfindən açıqlanmış 15.05.2026-cı il tarixli "Weekly Cat Report" hesabatında ABŞ-də sığortalı zərəri yüz milyonlarla dollara çatacağı ehtimal olunan fırtınalardan tutmuş, Cənubi Afrikadakı sel fəlakətinə, Hindistandakı ölümcül fırtınalara və Taylanddakı infrastruktur zərərlərinə qədər bir çox kritik hadisə diqqət mərkəzinə alınıb.

Hesabat göstərir ki, təbii fəlakətlərin iqtisadi itkilər və sığorta zərərləri üzərində yaratdığı təzyiq qlobal miqyasda artmaqda davam edir. Nəticədə, qlobal sığorta bazarlarının üzləşdiyi zərər dinamikası yenidən gündəmdir.



Dünya sığorta CEO-ları: Süni intellekt müştəri münasibətlərini zəiflətməməlidir



"Sollers Consulting"-in hesabatı göstərir ki, sığorta sektorunun aparıcı CEO-ları süni intellekti sahənin gələcəyini formalaşdıran ən güclü alət olaraq görürlər. Bununla belə, sektor liderləri hesab edir ki, süni intellekt empatiyanı, fərdiləşdirilmiş yanaşmanı və müştərilərlə üzbəüz münasibətləri zəiflətməməlidir.

Hesabat Almaniya, Fransa, İngiltərə, ABŞ, Avstraliya, Kanada və Sloveniyadan olan 11 böyük sığorta şirkətinin CEO-ları ilə aparılan müsahibələr əsasında hazırlanıb.



Sığorta növü: TİBBİ sığorta

Sığorta hadisəsi: - D mapping ablasiya xidməti.

Ürəkdə keçiriciliyin pozulması, taxikardiya diaqnozu ilə

Ödənilmiş sığorta məbləği: **18.226,36 AZN**



Atəşgah Sığorta



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **23.900 AZN**



Xalq Sığorta



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **38.000 AZN**



Sığorta növü: Əmlak Sığortası

Sığorta hadisəsi: Yanğın

Ödənilmiş sığorta məbləği: **602.118 AZN**





Sığorta növü: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi sığortası

Sığorta hadisəsi: Ölüm halı

*Ödənilmiş sığorta məbləği: **25.339,08 AZN***



MEQA SİĞORTA

Sığorta növü: AVSMMİS

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

*Ödənilmiş sığorta məbləği: **35.027 AZN***



**MEQA
HƏYAT**



Sığorta növü: Həyatın yaşam sığortası

Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin bitmə tarixinədək yaşaması halı

*Ödənilmiş sığorta məbləği: **633.583,75 AZN***



“Qala Sığorta” ASC-nin baş ofisində Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.

Aksiyada şirkətin əməkdaşları iştirak edərək talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək göstərirlər.

Bu təşəbbüs sosial məsuliyyət dəyərlərimizə uyğun olaraq insan həyatına töhfə vermək məqsədi daşıyır.



Qala Sığorta Mərkəzi Bankın tövsiyəsinə uyğun olaraq növbəti sığorta maarifləndirmə tədbiri keçirib. Tədbir Gömrük Akademiyasının tələbələri üçün təşkil olunub və şirkətin peşəkar əməkdaşları tərəfindən kredit götürən şəxslərin məşğulluğunu itirməsi riskindən təminat barədə məlumat verilib. Tədbir interaktiv sual-cavab formatında davam edib.





Azərbaycan Sığortaçılar Assosiasiyası

asa_insurance

ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>